



Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 4-cü soh.

9.5. Müraciət edən bildirişdə göstərilən çatışmazlıqları yazılı bildirişin alındığı gündən 10 (on) iş günündən gec olmayış aradan qaldırılmışdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 9.3-cü maddəsində müraciətə baxılmış üzrə müəyyən edilmiş müddətin axınımını dayandırır və dayandırılmış müddət müraciətə baxılmış müddətinə daxil edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina sebəbləri göstərilməklə yazılı məlumat verir. İmtina cavabı almış ödəniş xidməti təchizatçısı çatışmazlıqların aradan qaldırıldından sonra ödəniş agentini reyestra daxil edilmiş üçün Mərkəzi Banka yenidən müraciət edə bilər.

9.6. Ödəniş agentinin cəlb edilmiş, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələblər, o cümlədən ödəniş agenti ilə bağlanmış müqavilənin şərtlərinə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

9.7. Bank, ödəniş təskilatı və elektron pul təskilatı tərəfindən ödəniş agentinin fəaliyyətinə nozarət həyata keçirilmiş ödəniş xidməti təchizatçlarının daxili qaydaları ilə müəyyən edilir. Ödəniş agenti ödəniş xidmətinin göstərilməsi üzrə ödəniş xidməti təchizatçısı tərəfindən tətbiq edilən xidmət haqlarından oləvə xidmət haqqı tətbiq edə və ya hər hansı formada başqa ödəniş təlob edə bilər.

9.8. Ödəniş agenti bir və ya bir neçə bank, ödəniş təskilatı və elektron pul təskilatı adından çıxış edə bilər. Ödəniş agentinin bu hüququnun birbaşa və ya dolayısı ilə möhduldəşdirilməsi yol verilmir.

9.9. Ödəniş agenti ödəniş xidməti istifadəçilərinə adından çıxış etdiyi ödəniş xidməti təchizatçısı barədə məlumat verməlidir.

9.10. Bank, ödəniş təskilatı və ya elektron pul təskilatı ödəniş agentinin fəaliyyətinə nozarət həyata keçirilmiş ödəniş xidməti təchizatçının daxili qaydalarına uyğun olaraq nozarət həyata keçirəndəki Mərkəzi Bankın ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərinin agentlərinə vəsaitlərinə göstərilməsinin dayandırılması barədə icrası məcburi olan göstərış verir.

9.11. Ödəniş agenti ilə bağlanmış müqaviləyə döyişiklik edildiyi və ya xitam verildiyi hələ ödəniş xidməti təchizatçısı barədən (beş) gün müddətindən Mərkəzi Bank ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərinin agentlərinə vəsaitlərinə göstərilməsinin dayandırılması barədə icrası çıxarılır.

Maddə 10. İnşidentlər üzrə bildiriş və hesabatlılıq

10.1. Ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik inşidentləri barədə Mərkəzi Banka məlumat verməlidir.

10.2. Baş vermiş inşidentdən ödəniş xidməti istifadəçisi üçün maliyyə itki və ilə noticələnə biləcəyi hələ, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin inşident və onun qarşısının alınması üçün onların həyata keçirəcək tədbirlərlə bağlı dərhal məlumatlaşdırılmalıdır.

Maddə 11. Müraciətlərə baxılması və mübahisələrin həlli

Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətindən müraciətə baxı və noticəsi barədə ödəniş xidməti istifadəçisinin məlumatlaşdırıldı. Müraciətə baxılmış bu müddətə müraciətənən olmadığı həmin müddədən gec olmayışaq səkiyotə baxılmış müddətin artırılmasının sebəblərinin əsaslaşdırılmış şikayotə baxılmış müddəti barədə ödəniş xidməti istifadəçisine məlumat verir. Ödəniş xidməti təchizatçısına şikayötən verilməsi ödəniş xidməti istifadəçisinin möhkəməyə şikayot vərəkən hüququnu möhdudlaşdırır.

3-cü fəsil Elektron pul

Maddə 12. Elektron pul emissiyası

12.1. Azərbaycan Respublikasının oraszındı elektron pul emissiyası aşağıdakılardan tərəfindən həyata keçiriləbilər:

12.1.1. banklar və xarici bankların yerli filialları;

12.1.2. poçt rabitəsinin milli operatoru;

12.1.3. elektron pul təskilatları.

12.2. Emitent elektron pul emissiyası möqsüdilərə qəbul edilmiş vəsaiti məbləğində dərhal elektron pul emissiya edir və elektron pul sahibi tərəfindən istifadəçi ilə mənşətlenir.

12.3. Emissiya olunan elektron pulun vələyutu, maksimum məbləğ vəbədən emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Maddə 13. Emitentə elektron pul sahibi arasında qarşılıqlı münasibətlər

13.1. Emitent elektron pul sahibi olmaq istəyən şəxso elektron pul emissiyasından övvəl aza aşağıdakı məlumatları kağız və ya digor davamlı daşıyıcıda təqdim edir:

13.1.1. emitent adı və hüquqi ünvanı;

13.1.2. elektron pul təskilatları;

13.1.3. elektron pul qalıq deyərinin geri qaytarılmasına və tətbiq edildikdə elektron pul qalıq deyəri ödənilməsi üzrə tutulan haqlar;

13.1.4. elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılmasına qaydası;

13.1.5. elektron pul istifadəsi üzrə təhlükəsizlik tələbləri;

13.1.6. elektron pul istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pul qalıq deyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası;

13.2. Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fordi sahibkar tərəfindən elektron pul yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürülməyə ilə oldu edilib.

13.3. Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fordileşdirilmiş təhlükəsizlik məlumatı ilə tomin edir.

13.4. Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılmış üzrə daxili qaydalarla malik olmalıdır.

13.5. Emitent elektron pul sahibinin tələbi ilə elektron pul qalıq deyərinin geri qaytarılması daxil edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəniş agentini reyestra daxil etmək imtina edir və barədə Qanunun 9.3-cü maddəsində nezərdə tutulmuş müddətə ödəniş xidməti təchizatçısına imtina edilir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılmış barədə Mərkəzi Bank yazılı məlumat daxili olduğundan sonra müddətin axını bərpə olunur. Çatışmazlıqlar aradan qaldırılmışda Mərkəzi Bank ödəni



Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 6-ci sah.

43.6. Bu Qanunun 5.1-ci, 5.2-ci və 64-cü maddələri nözörə alınmaqla, lisenziya osasında fəaliyyət göstərən operator tərəfindən (bank, xarici bankın yerli filialı, poçt rəbəbitəsinin milli operatoru istisna olmaqla) ödəniş sistemlərinin təşkili ilə yanaşı, ödəniş kartlarının emissiyasına və ekvayrinqin texniki xidmət göstərəsindən başqa digər fəaliyyət həyata keçirilə bilmez.

43.7. Operator, ödəniş sistemi iştirakçıları, ödəniş sistemlərinin fəaliyyətinin tomin edilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının müvəcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş emekdaşları tərəfindən ödəniş sistemini idarə etdirməsi və ya xidmət solahiyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş sistemində ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları, habelə emal olunan ödəniş əməliyyatları barədə onları məlumatları qeyri-qanuni açıqlanması qadağandır.

43.8. Operator, ödəniş sistemlərinin fəaliyyətinin tomin edilməsinə cəlb etdiyi şəxslərlə bağlaşdırılmış müqavilədən Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tətbiq olunması eks olunmasından tomin etməlidir.

43.9. Ödəniş sistemini operatoru və iştirakçıları arasındakı qarşılıqlı münasibətlər müqavilə və ödəniş sistemindən qaydalar ilə tonzimlənir.

43.10. Ödəniş sistemindən qaydalarla birbaşa və ya dolayı iştirak nozörə tutula bilər.

43.11. Ödəniş sistemini birbaşa iştirakçıları ödəniş sistemindən digər iştirakçıları ilə hesablaşmaların aparılması möqsədi hesablaşma agentində, dolayı iştirakçı isə birbaşa iştirakçada müxbir və ya cari hesab almmalıdır.

43.12. Ödəniş sistemini birbaşa və dolayı iştirakçıları arasında qarşılıqlı münasibətlər müqavilə və ödəniş sistemindən qaydalar ilə tonzimlənir.

Maddə 44. Ödəniş sistemindən qaydalar

44.1. Ödəniş sistemindən qaydalarla aza aşağıdakılardan eks olunmalıdır:

44.1.1. ödəniş sistemindən iştirak, iştirakın dayandırılması və sistemdən konarlaşdırılma şartları;

44.1.2. operatorun və ödəniş sistemi iştirakçılarının hüquq və vozifələri;

44.1.3. ödəniş sistemindən fəaliyyət reglamenti;

44.1.4. klininq və hesablaşmaların aparılması, məlumatların təqdimlənməsi qaydası, formə və struktur;

44.1.5. emal olunan ödəniş sorəncəmlərinin forma və struktur;

44.1.6. ödəniş sorəncəminin qəbulu və geri götürülməliyti şərtləri;

44.1.7. informasiya sistemlərinin təşkili və idarə edilməsi, habelə informasiya təhlükəsizliyinin tomin edilməsi qaydaları;

44.1.8. risklərin idarə olunması və hesablılığın təşkili;

44.1.9. hesablaşmaların başa çatdırılması nozörə tutuldugu halda, likvidiyyətin təmin olunması üsulu;

44.1.10. hesablaşmaların aparıldığı vallyutalar;

44.1.11. göstərilən xidmətlər və tətbiq edilən xidmət haqları;

44.1.12. ödəniş sistemi iştirakçıları arasında mübahisəli halların həlli;

44.1.13. ödəniş sistemindən dair qaydaların pozulması və gərgin tərəflərin müsliyyəti.

44.2. Operator ödəniş sistemindən dair qaydalarının bu Qanunun tətbiq olunmasını təmin edir.

44.3. Operator birtərəfli qaydada ödəniş sistemindən dair qaydalarla döyişikliklər edə bilər. Ödəniş sistemindən dair qaydalarla döyişikliklər ödəniş sistemi iştirakçılarına bildirildikdən 1 (bir) ay sonra tətbiq edilir.

44.4. Operator ödəniş sistemindən dair qaydalarla döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır.

44.5. Ödəniş sistemindən dair qaydalarla döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır.

44.5.1. digər ödəniş sistemlərindən iştirakın məhdudlaşdırılması;

44.5.2. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.3. digər ödəniş sistemlərindən iştirakın məhdudlaşdırılması;

44.5.4. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.5. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.6. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.7. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.8. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.9. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.10. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.11. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.12. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.13. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.14. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.15. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.16. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.17. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.18. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.19. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.20. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.21. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.22. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.23. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.24. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.25. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.26. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.27. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.28. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.29. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.30. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.31. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.32. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.33. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.34. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.35. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.36. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.37. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.38. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.39. Ödəniş sistemindən döyişikliklər arasında ayrı-seçkiləyi vəl verəməli, ödəniş sistemindən yaranan biliqər risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemindən iştirak mane olmamalıdır;

44.5.40. Öd

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 7-ci sah.

52.1.8. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özünü müsuliyət daşımış öhdəliyini təsdiq edən sənəd;

52.1.9. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının müümü istirak payına malik olan şəxslərin payı göstərilməkləsi şayisə;

52.2. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının heyata keçirəcəyi iödəniş xidmətləri xarici ödəniş təşkilatının və elektron pul təşkilatının heyata keçiridiyi və Qanunun 3.1-ci maddəsində nozorda tutulan ödəniş xidmətləri ilə məhdudlaşır.

52.3. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziyanın verilməsi ilə bağlı müraciəti baxılması və lisenziyanın verilməsi bu Qanunun 50-ci maddəsi ilə müyyən edilmiş qaydada heyata keçirilir.

52.4. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının açılması üçün lisenziya verilməsindən Mərkəzi Bank aşağıdakılardan imtina edir:

52.4.1. bu Qanunun 50.6.1-ci və 50.6.2-ci maddələri ilə müyyən edilmiş əsaslar olduqda;

52.4.2. yerli filialın rəhbəri bu Qanunun 50.1-cı və 60.3-cü maddələrinin tətbiq olunduğu cavab vermədiğde;

52.4.3. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının maliyyə vəziyyəti xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının təhlükəsiz fealiyyəti baxımında qeyri-qonaqətəbəxş olduğunu;

52.4.4. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının ölkəsinin qanunvericiliyi ilə həmin təşkilatın fealiyyəti üzrə Azərbaycan Respublikasının qanunvericiliyindən nozorda tutuldugu borabər və ya ondan daha ciddi nəzarət rejimi müyyən edilmişdi kənd və ya həmin öhdəlik nəzarət organları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz funksiyalarını heyata keçirməsi mümkün olmadıqda.

Maddə 53. Xarici ödəniş təşkilati, elektron pul təşkilatı və operatorun ödəniş xidməti təchizatçıları ilə müvafiq əsasında fealiyyət

53.1. Ödəniş xidməti təchizatçıları ödəniş xidmərinin heyata keçirilməsi zamanı xarici ödəniş xidməti təchizatçı və xarici operatorla müvafiq bağla bilər, bəşərlə kə, xarici ödəniş xidməti təchizatçı və xarici operatorun qeydiyyatda olduğunu öhdəlik qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (vo ya) fealiyyəti üzrə nəzarət, o cümlədən cinayət yolu ilə olda emlakın leqləşdirilməsi və terrorçuluğın maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fealiyyətinə nəzarət həyata keçirilir.

53.2. Ödəniş xidməti təchizatçıları ödəniş xidməti təchizatçısı və ya xarici operator ilə bu Qanunun 53.1-ci maddəsinin uyğun olaraq bəşərləşdirilmiş müvafiq, həbelə müvafiq xitəm verilməsi barədə müvafiq bağla bilənlər və ya xitəm verildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Bank və müvafiq icra hakimiyəti organının müyyən etdiyi orqan (quruma) məlumatlardır.

Maddə 54. Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının lovgı

54.1. Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş təşkilatını və elektron pul təşkilatına verilmiş lisenziyanı lovgı edir:

54.1.1. lisenziya sahibi lisenziyasının lovgı barədə müraciət etdiğde;

54.1.2. ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanuna uyğun olaraq töbəq edilən təshih tədbirlərini yekino yekərədiğde;

54.1.3. Mərkəzi Banka bilsərəkən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonunca iki hesabat tarixinə hesabat təqdim edildikdə;

54.1.4. lisenziyada nozorda tutulmayan fealiyyət növbərini həyata keçirdikdə;

54.1.5. cinayət yolu ilə olda edilmiş emlakın leqləşdirilməsinə və terrorçuluğın maliyyələşdirilməsinə qarşı mübarizə haqqında "Cinayət yolu ilə olda edilmiş emlakın leqləşdirilməsinə və terrorçuluğın maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfi maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının pozulmasına görə ödəniş təşkilatına və ya elektron pul təşkilatına 1 (bir) il müddətindən 2 (iki) defən artıq icazəni tətbiq etdiğidə;

54.1.6. ödəniş təşkilatı və elektron pul təşkilatı lovgı edildikdə və ya müflis elan edildikdə;

54.1.7. lisenziyanın verilmesi üçün təqdim edilmiş sonnərlərdən həqiqətən uyğun olmayan və ya təhrif olunmuş məlumatların sonradan aşkar edildikdə;

54.1.8. lisenziyanın qüvvəye mindiyi gündən 12 (on iki) ay müddətində ödəniş təşkilatı və elektron pul təşkilatı fealiyyəti başlamadıqda və ya fealiyyəti dövrü müddətindən aradın qaldırmadıqda və ya təqdim edilmiş sonnərlərdən həqiqətən uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

54.1.9. mühüm istirak pay sahiblərinin və ya beneficişər mülkiyyətçilərin lisenziya sahibinə tosirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə tərəfəcino əsaslar veren faktlar olduqda;

54.2. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının verilmiş lisenziyası aşağıdakılardan xarici ödəniş təşkilatının fealiyyətini göstərməsi qadağan edildikdə;

54.2.3. xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının öz ölkəsində ödəniş xidmətlərinin göstərilməsi üzrə lisenziyası (vo ya fealiyyəti həyata keçirən şəxslər) lovgı olunduqda;

54.2.4. xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özünün müsuliyət daşımış öhdəliyini təsdiq edən sənəd;

54.2.5. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının müümü istirak payına malik olan şəxslərin payı göstərilməkləsi şayisə;

54.2.6. xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özünün müsuliyət daşımış öhdəliyini təsdiq edən sənəd;

54.2.7. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.8. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.9. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.10. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.11. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.12. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.13. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.14. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.15. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.16. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.17. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.18. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.19. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.20. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.21. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.22. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.23. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.24. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.25. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.26. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.27. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.28. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.29. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.30. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.31. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.32. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.33. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.34. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.35. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.36. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.37. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.38. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.39. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.40. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.41. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.42. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.43. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.44. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.45. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.46. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

54.2.47. xarici ödəniş təşkilatının və elektron pul təşkilatının yerli filialının öhdəlikləri üçün özü təsdiq edən sənəd;

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu

Əvvəli 8-ci sah.

61.5. Bu Qanunun 61.4.2-ci maddəsində qeyd olunan şərtə uyğunluq orizə verən şəxs tərəfindən imzalanmış məlumat əsasında təsdiq edilir.

61.6. Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 (altı) iş günü müddətində bu Qanunun 50.2-ci, 50.3-cü, 50.7-ci və 50.8-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır. Həmin müddət müddətində Mərkəzi Bank ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə, ərizəyə müsbət baxılmış hesab edilir.

61.7. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ödəniş təşkilatına, elektron pul təşkilatına və ya operatora təqdim edilir və ya elektron üsulla, yaxud sıfarişli poçt gönderisi vasitəsilə göndərilir. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət qeyd olunur.

61.8. Bu Qanunun 61.3-cü maddəsində nəzərə tutulan sənədlər tam təqdim edilmədikdə və ya bu Qanunun 61.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator həmin qərardan məhkəməyə şikayət verə bilər.

61.9. Müüm iştirak payının ödənilməsi üçün bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatlığı gün-dən 5 (beş) iş günü müddətində nəzarət subyekti payın alınması barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

61.10. Müüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadiqda və ya tam almadıqda Mərkəzi Bank bu Qanunun 61.9-cu maddəsində məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icazəni tam vəya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildiriş təqdim edir və ya elektron üsulla, yaxud sıfarişli poçt gönderisi vasitəsilə göndərir.

61.11. Hər hansı bir şəxs müüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, Mərkəzi Bank həmin şəxsin ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixdək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ olaraq ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun qararlarının qəbul edilməsində nəzərə alınır.

61.12. Operator bank olduğu təqdirdə müüm iştirak payının sahiblərinə dair tələblər "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

8-ci fəsil

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət tənzimlənməsi və nəzarəti

Maddə 62. Tənzimlənmə və nəzarət

62.1. Azərbaycan Respublikasında ödəniş xidməti təchizatçılarının və operatorların fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.

62.2. Bankların, xarici bankların yerli filiallarının, bank olmayan kredit təşkilatlarının və poçt rabitəsi milli operatorunun ödəniş xidmətləri sahəsindəki fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət bu Qanunun tələbləri də nəzərə alınmaqla, "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Poçt haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

62.3. Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətə bağlı aşağıdakıları həyata keçirir:

62.3.1. ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, həmçinin bu Qanuna uyğun olaraq digər normativ xarakterli aktları qəbul edir;

62.3.2. nəzarət subyektlərinə lisensiya verir və bu Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərini reyestr daxil edir;

62.3.3. nəzarət subyektlərinin fəaliyyətinə dair hesabatları və sənədləri, o cümlədən ödəniş xidməti istifadəçilərinin əməliyyatları barədə məlumatları, həmçinin sənədləri alır və təhlil edir;

62.3.4. nəzarət subyektlərində və ödəniş agentlərində yoxlamalar aparır;

62.3.5. qanunda nəzərdə tutulmuş təshih tədbirlərini tətbiq edir, vəriliş lisəniyani ləğv edir;

62.3.6. ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması üçün tədbirlər görür;

62.3.7. bu Qanuna, "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Poçt haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq digər tənzimləmə və nəzarət tədbirlərini həyata keçirir.

62.4. Nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

62.5. Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətini "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa və Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına uyğun olaraq yoxlayır.

62.6. Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin sabit və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə bu Qanunda nəzərdə tutulan normativ və tələblərdən başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində beynəlxalq təcrübədə qəbul olunmuş digər normativləri və tələbləri müəyyən etmək hüququna malikdir.

62.7. Ödəniş sistemlərinin inkişafını dəstekləmək məqsədilə Mərkəzi Bank ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən intercəyinc (xidmət haqqı tariflərinin) yuxarı həddini, operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququna malikdir.

62.8. Mərkəzi Bankın ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun nizamnamə kapitalı və məcmu kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər barədə qərarı qüvvəyə mindiyi gündən fəaliyyətdə olan nəzarət subyektlərinə münasibətdə 6 (altı) aydan tez olmayaq tətbiq edilir.

62.9. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırır.

62.10. Mərkəzi Bank hər hansı şəxsin bu Qanuna müəyyən edilmiş qaydada lisensiya almadan və ya reyestr daxil edilmədən ödəniş xidmətlərini və ya operator fəaliyyətini göstərdiyini aşkar etdikdə, dərhal həmin şəxsə ödəniş xidmətləri və ya operator fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və aidiyəti dövlət orqanlarına (qurumlarına) bu barədə məlumat verir.

Maddə 63. Təshih tədbirləri

63.1. Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən bu Qanunun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəflili maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar edildikdə, bu halların xarakterindən asılı olaraq Mərkəzi Bank nəzarət subyektiə aşağıdakı təshih tədbirlərini ayrıraqda və ya birlikdə tətbiq edir:

63.1.1. aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;

63.1.2. lisenziyalasdırılan nəzarət subyektləri tərəfindən ödəniş xidmətlərinin göstərilməsini məhdudlaşdırır və ya dayandırır;

63.1.3. ödəniş xidmətlərinin ödəniş agentləri vasitosilə göstərilməsinə dayandırır;

63.1.4. yeni filialların açılmasını qadağan edir və (və ya) mövcud filialın (filialların) fəaliyyətinə xitam verir.

63.2. Mərkəzi Bank operatorun fəaliyyətində bu Qanunun, habelə Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar etdikdə, bu halların xarakterindən asılı olaraq onun barəsində aşağıdakı təshih tədbirlərini ayrıraqda və ya birlikdə tətbiq edir:

63.2.1. aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;

63.2.2. ödəniş sistemini dair qaydalarda dəyişikliklər edilməsini tələb edir;

63.2.3. hesablaşma agentinin dəyişdirilməsini tələb edir;

63.2.4. ödəniş sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan iştirakçının ödəniş sistemində kənarlaşdırılmasını tələb edir.

63.3. Bu Qanunun 63.1.1-ci və 63.2.1-ci maddələrinə uyğun olaraq verilən göstərişdə pozuntunun və ya pozuntuya səbəb ola biləcək halların aradan qaldırılması üçün müddət göstərilir.

Maddə 64. Xüsusi tənzimləmə rejimi

64.1. Mərkəzi Bank ödəniş xidmətləri sahəsində innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejiminə tətbiq edə bilər.

64.2. Ödəniş xidmətləri sahəsində xüsusi tənzimləmə rejiminin tətbiqi "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 65. Reyestr

65.1. Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvani, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisensiya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvani, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növleri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.

65.2. Nəzarət subyektləri bu Qanuna uyğun olaraq lisensiyanın alınması üçün təqdim edilmiş, habelə reyestr daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidirlər. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

66. Ödəniş xidməti təchizatçılarının operatorların birlikləri və assosiasiyları

66.1. Ödəniş xidməti təchizatçıları və operatorlar fəaliyyətlərinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliliklər və assosiasiylar yarada bilərlər.

66.2. Ödəniş xidməti təchizatçıları və operatorlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlaya bilməzlər. Birlilik və assosiasiylar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

9-cu fəsil

Yekun müddəələr

Maddə 67. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 68. Keçid müddəələr

68.1. Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.

68.2. Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisensiya almalı və reyestr daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 14 iyul 2023-cü il